

Pirallahı adası yatağında QGT məlumatlarının təhlilinə əsasən cari neftqazdoyumluluğun sahə üzrə öyrənilməsi

M.M. İsgəndərov¹, H.H. Şəkərov, g.-m.e.n.¹,
Ə.I. Xuduzadə, y.ü.f.d.², F.S. İbrahimov³,
A.H. Abuzarova¹

¹"Neftqazelmət-qazdövliyi" İnstitutu,
"Azneft" İB,

²"Abşeronneft" NQÇİ
e-mail: mahal.igendevor@socar.az

Aşar sözburaxı: qasılış, qeyri-bircinslik, impuls neytron-neytron karotajı, cari neftqazdoyumluluq, müqayisə, paylanma, qalıq ehtiyat.

DOI: 10.37474/0365-8554/2021-5-4-9

İzuchenie текущей нефтегазонасыщенности по анализу данных ГИС на месторождении Пираллахы айды

М.М. Искендеров¹, Х.Х. Шекеров, к.г.-м.н.¹, А.И. Худузаде, д.ф.н.²,
Ф.С. Ибрагимов³, А.Г. Абузарова¹
"ЧИГИРГИДА",
²ПО "Азнефть",
³НГДУ "Абшероннефть"

Ключевые слова: разрез, неоднородность, импульсный нейтронный каротаж, текущее нефтегазонасыщение, сопоставление, распределение, остаточные запасы.

Изучено распределение текущей нефтегазонасыщенности в пластах кирманской и подкирманской свит месторождения Пираллахы айды на основе комплексного анализа с использованием результатов промысловых, геологических, геофизических исследований скважин и результатов лабораторных исследований. Для изучения неоднородности разреза были проанализированы изменения параметров пластов по данным результатов интерпретации ГИС. На основе сравнительного анализа интерпретации данных старых и новых скважин (ИННК и другие изменения ГИС) были выявлены участки, сохранившие продуктивность в районе исследований и рекомендованы места для бурения новых скважин и извлечения остаточной нефти.

Study current oil-gas saturation according to the geophysical logging data in Pirallahı adasy field

M.M. Iskenderov¹, Kh.I. Shekerov, Cand. in Geol.-Min. Sc.¹, A.I. Khuduzade, PhD in Soil Sc.², F.S. Ibrahimov³, A.G. Abuzarova¹
"Oil-Gas Scientific Research Project Institute",
²"Azneft" PU,
³"Absheronneft" NQGD

Keywords: section, heterogeneity, pulsed neutron logging, current oil-gas saturation, comparison, distribution, residual reserves.

The paper studies the current distribution of oil-gas saturation in the reservoirs of Kirmaki and Lower Kirmaki suites in Pirallahı adasy field according to the integral analysis using the results of field, geological, geophysical well logging, as well as those of laboratory investigations. For studying the heterogeneity of sections, the changes of reservoir parameters according to the logging data interpretation have been analyzed. Based on comparative analysis of data interpretation for old and new wells (PNNL and other logging measurements), the areas maintained productivity in research region have been revealed and the sites for new well drilling and residual oil extraction recommended as well.

irdi ada olub, uzunluğu 10–12 km-a çatır (şəkil 1, a).


Yataqda iki sərbəst qalxım qeyd edilir: şimal və cənub (şəkil 1, b). Şimal strukturunun cənub hissəsi Pirallahı adasının şimal hissəsinə ahatə edir. Yataqda Məhsuldar Qatın (MQ) altında yatan çökəknlər də daxil olmala, qalınlığı 2000 m-a qədər çökəkntü kompleksi açılmışdır.

Pirallahı adası yatağının netliliyi əsasən Qırnakçı (QLD) və Qırnakaltı (QALD) lay dəstələrinin çökəknləri ilə əlaqədardır. QLD üst və alt horizontlara ayrılır (şəkil 1, c). QALD litoloji cəhətdən qalınlığı 10–70 m arasında dayışan orta və iri kvartslıqlı qumlarda ibarətdir. Qumlu laylar az qalınlıqlı gilli və sıxlıqlı qumdaşlarla növbələşir. QALD Pirallahı adası yatağında üç qumlu lay dəstəsindən ibarətdir. Bunların arasında 7–12 m-lük gil arakəsmələri var. Lakin bu arakəsmələr lay dəstələrini zoif ekran qabiliyyətinə malik ayrı-ayrılıqda istismar etmək üçün kifayət etmədiyindən onlar bir obyekt kimi istismar olunur. QALD-da layların effektiv qalınlığı 0,5–21 m, xüsusi elektrik müşəvviməti 5–145 Om-m arasında dayışır.

xəritələrinin qurulması üçün karotaj məlumatlarının interpredasiya notalarından bu parametrlərin qayılar üzrə hesablanması orta qiymətlərindən istifadə edilmişdir. QLD-də və QALD-də ayrı-ayrı istismar obyektləri olduğundan lay dəstələri üzrə kollektor xüsusiyyətləri ayrı-ayrılıqda tohlil edilib, öyrənilmişdir.

QLD-də üzrə tərtib edilmiş xəritəyə əsasən kollektor laylarının qumlulığı 46–96 % arasında dayışır. Yüksək qumluqliq 1 blokda mərkəz hissədə, I və II bloklar arasında 3 №-li qırılma yaxın sahədə müşahidə olunur (şəkil 2, a). I blokda nefit su konturu yaxınlaşdırılmış qumluqları azaltır. Kollektor laylarının məsaməliyin yüksək qiymətləri 1 blokda mərkəzdə, I və II bloklar arasında 3 №-li qırılma mərafət olunur. 2 №-li qırılma doğru azalma izlənilir. I və II bloklarından III və IV bloklarına doğru da azalma müşahidə olunur.

QLD üzrə qumluğun yüksək qiyməti 1 blokda, I və II blokların arasından keçən 3 №-li qırılma mərafət olunur. 2 №-li qırılma ətrafında mərkəz hissədə təyin edilmişdir (şəkil 2, c). II blokda 2 №-li qırılmadan şimal-şərqi




Şəkil 1. Pirallahı adası yatağının yerləşmə sxeməsi (a), QALD-in tavanına görə struktur xəritə (b) və şimal qırışığının ümumi qasılışı (c)

Məhsuldar layların kollektor xüsusiyyətlərinin və onların qeyri-bircinsliyinin tədqiqi məqsədilə kərm və QGT məlumatlarının interpredasiya natiqlərindən istifadə etməklə kollektor və litoloji xüsusiyyətləri öyrənilmişdir. Kollektor layların qumluqları və məsaməlik parametrlərinin dayışmasını öks etdirən paylanma xəritələri tərtib edilmişdir.

Lay dəstələri üzrə qumluqları və məsaməlikləri

hissədə qumluğun azalması müşahidə olunur.

Məsaməlik xəritəsindən görüldüyü kimi, qumluqlar üzrə kollektor layların məsaməliyin orta qiyməti 20–36 % arasında dayışır. Məsaməliyin yüksək qiyməti I və II bloklarda, yatağın mərkəzi hissəsində I və II blokların arasından keçən 3 №-li qırılma ətrafında, II blokda şimal hissədə qeyd olunur (şəkil 2, d). III və IV bloklarda isə mo-




Şəkil 2. Pirallahi adası yatağının QLD_{low} və QALD üzrə qumluqları (a, b) və məsəməliyin (c, d) paylanması xəritələri

səməliyin nisbətən aşağı qiyməti müşahidə edilir. Kərənə görə də məsəməliyin on aşağı qiyməti III blokda yerləşən 817 №-li quyuda, yüksək qiyməti iso I blokda götürülmüş kollektor stixurlarda təyin edilmişdir.


Tədqiqat horizontları üzrə səxur fraksiyalarının faizlə miqdarının bloklar və məhsuldalar laydostları üzrə dayışma xüsusiyyətlərinin təhlili göstərir ki, QLD_{low} üzrə I və II bloklarda gil fraksiyalarının miqdarı 35.4–36.7 %, qum fraksiyalarının miqdarı isə 2.5–3.36 %-dir.

QLD_{low} üzrə I, II və IV bloklarda gil fraksiyalarının miqdarı 30.6–37.8 %, qum fraksiyalarının miqdarı isə 5.9–10 % arasında dayışır. QALD I, II və IV bloklarda gil fraksiyaları 22.3–28.2 %, qum fraksiyaları isə 18.8–24.9 % arasında dayışır. QLD_{high} dəstəsində məsəməlik və qumluğun yüksək göstəriciləri I və II bloklarda 3 №-li qırılmanın strafında qeyd olunur və uyğun olaraq, 37–90 %-ə çatır.

QALD üzrə qumluğun yüksək qiyməti I blokda (90 % strafında), I və II blokların arasınd-



Şəkil 3. INNK ölçüləri aparılan quyuların yerləşməsi (QALD-in tavanı)



Şəkil 4. Korrelyasiya sxemi 1-1 (a) və 2-2 (b) xələrlə üzrə

dan keçən 3 №-li qırılmanın strafında, mərkəzi hissədə qeyd olunur, məsəməliyin iso yüksək qiyməti I və II blokların arasından, mərkəzi hissəsinde keçən qırılmanın strafında 35–36 %-ə çatır.


Tədqiqat sahəsinin quyu kəsilişlərində kollektorların cari neftdöymülülüğünün öyrənilməsi məqsədi ilə kəhən və yeni qazılmış quyular üzrə kompleks QGT və INNK məlumatlarının birgə interpretasiyası aparılmışdır [4, 5].

Bu məqsədə yataq üzrə bir neçə istiqamətdə quyu kəsilişlərinin korrelyasiya sxemləri tərtib edilmişdir. Korrelyasiya QGT kompleksi ilə yanmış, INNK, kəhən və yeni qazılmış quyu kəsilişləri cəlb edilmişdir. Tədqiqat sahəsində INNK ölçüləri aparılan quyuların yerləşməsi və korrelyasiya sxemlərinin istiqamətləri QALD-in tavanına görə qurulmuş xəritədə oks etdirilmişdir.

Birinci korrelyasiya sxemini qurulmasına 1 blokda yerləşən 1089, 1166, 1042, 1039, 783 №-li kəhən və yeni quyular cəlb edilmişdir (şəkil 4). Yeni qazılmış quyularla da INNK-nin tədqiqat intervalı Qirməkiüstü qumlu (QÜQLD), QLD_{low}, QLD_{high} və qismən QALD-i əhatə edir.

783 №-li quyuda QLD_{high}-da yerləşən neftli kimi xarakterizə olunan 475.7–480.9 m intervalında 16.4 Om·m, 484.4–489.0 m intervalında 19.4 Om·m, 500.4–505.6 m intervalında 13.5 Om·m müqaviməti kollektorlar digər quyuların uyğun kollektorlara müqayisə edilmişdir. Müqayisədən görünür ki, sonrakı illərdə qazlılmış quyu kəsilişlərində həmin laylar nisbatan kiçik müqavimətli sulu kollektorlar kimi xarakterizə olunur. Məsələn, 2008-ci ilda qazlılmış 1039 №-li quyu kəsilişində uyğun olaraq həmin kollektorlar 8.6, 6.3 və 4.7 Om·m müqavimətlə səciyyələnlər. Qeyd etmək lazımdır ki, bu quyuda INNK təsli iki dəfə – 05.05.2011 və 30.05.2018-ci il tarixlərində aparılmışdır. Hər iki tarixdə tətbiq edilmiş INNK üsulunun müqayisəsi təhlili yerinə yetirilmiş, korrelyasiya sxemində sonuncu tarixdə aparılmış tədqiqatların məlumatları oks etdirilmişdir. 1089 №-li quyu 4 №-li qırılmanın yanında yerləşir. QGT məlumatlarının interpretasiyası natiçolarına asasən bu quyunun kəsilişində kollektorların effektiv qalınlığı nisbətən artmışdır.

İkinçi korrelyasiya sxemi 1140, 1145, 1050 və 328 №-li quyular üzrə qurulmuşdur. Korrelyasiya sxemi şəkil 4, b-də verilmişdir. 1959-cu ilda qazlılmış 328 №-li quyu QÜQLD, QLD_{low}, QLD_{high} laydostlarını tam və qismən QALD-i açmışdır. 1050, 1145, 1140 №-li quyular da QLD_{high} və QLD_{low} istismar obyektlərini tam açmışdır. 328 №-li quyu I blokda neftli-sulu zonada yerləşir. QALD-dan INNK natiçolarına görə neftli kimi xarakterizə olunan intervaldan smaq natiçosundan 1.2 t/gün neft, 2 t/gün su alılmışdır. 1140 və 1050 №-li quyular da neftli-sulu zonaya yaxın sahədə



Şəkil 5. QLD_{alt} (a) və QALD-da (b) İNNK və yeni QGT məlumatlarının interpretasiya nöticələrinə görə doymuluğunu saxlaşmış sahələr

yerləşir. 1140 №-li quyu 17.02.2014-cü ildə qazılıb. Quyuda İNNK ölçü işləri 23.01.2017-ci ildə aparılıb. Quyudan QALD sinağı zamanı 4.9 t/gün neft, 7.4 t/gün su alılmışdır. 1140, 1050 №-li quylarda QLD_{alt} lay dəstəsindən QGT kompleksi və İNNK göstəricilərinə görə doymuluğunu saxlaşmış kollektorlar var. 1050 №-li quyudan sınaq zamanı neft və su alılmışdır. İNNK məlumatlarının təhlilinə əsasən istismar obyektlərdən doymuluğunu saxlaşmış kollektorlar qeyd olunmuşdur. 1145 №-li quyu 18.05.2009-cu ildə qazılıb, 20.01.2017-ci ildə quyuda cari doymuluğunu təyin etmək məqsədi İNNK təbii edilib. İNNK göstəricilərinə görə ilkin interpretasiya nöticələrinə əsasən neftdöyməli kimi xarakterizə olunan kollektorlar doymuluğunu saxlaşmışdır. Quyu kəsiliş QLD_{alt} və QLD_{alt} lay dəstəsini tam almışdır.

Bəsliliklə, kəhən və yeni quyu kəsilişlərinin mədon-geofiziki tədqiqatlarının kompleks interpretasiyası nöticələrinin və sınaq məlumatlarının birgə təhlili göstərir ki, Pirallahi adası yatağının QALD, QLD_{alt} və QLD_{alt} lay dəstələrinin kəsilişində doymuluğunu saxlaşmış müxtəlif qalınlıqlı kollektorlar mövcuddur.

QGT və İNNK məlumatlarının interpretasiya nöticələrinə əsasən QALD və QLD_{alt} üzrə I, II və IV bloklarda doymuluğunu saxlaşmış sahələr xə-

ritlədə əks etdirilmişdir (şəkil 5). Doymuluğun sahə üzrə paylanması təhlili zamanı QGT məlumatlarının interpretasiya nöticələri ilə sınaq məlumatlarının qarşılıqlı təhlili göstərir ki, istismar obyektilərindən hasil edilən suyun miqdarı 0.1–9.5 m³/gün təskil edir. Təhilihərden görünür ki, ümumiyyətən yataqda təmiz neftli və ya tam saxlaşmış sahələr yoxdur. Bəla ki, sınaq məlumatları ilə təsdiqlənən interpretasiya nöticələrinən müyyən olunur ki, uzun müddət işlənmişdən olan, lağv edilmiş və ya konservasiyada olan quylular yanaşı qazılmış yeni quylarda doymuluğunu saxlaşmış intervallar var və bu intervallardan hasilat alındı edilir. QALD-dan nisbatən yüksək su 1137 №-li (1 t/gün neft, 9 m³/gün su) və 1140 №-li (4.9–3.4 t/gün neft, 7.4–7.9 m³/gün su) quylarından alınmışdır. Bu quylar neftli sahədə daxili neflilik konturu yaxın I blokda qazılmışdır. Qeyd etmək lazımdır ki, bəzi quylarda QALD-in dəbanında yerləşən sulu kollektorlar perforasiya intervalına daxil edildiyindən sınaq zamanı oradan su alınmışdır (məsələn 1169 №-li quyu). QLD_{alt} lay dəstəsindən I blokda mərkəzi hissədə yerləşən 1011, 1068 №-li və daxili neflilik konturu yaxın yerləşən 1140 №-li quyudan 3.0–4.8 m³/gün su alınmışdır.

Pirallahi adası yatağında kəhən və yeni fondan olan quyu kəsilişlərinin təhlilindən alda edil-

mış nöticələr əsasında QLD_{alt}, QLD_{alt} və QALD üzrə doymuluğunu saxlaşmış sahələr müyyən edilmişdir.

Pirallahi adası yatağının QLD_{alt}, QLD_{alt} və QALD üzrə neflilik bloklar daxilində çoxsayılı quyu məlumatları əsasən daşıqlıqlıdır.

QLD_{alt} yatağın I, II, IV və IVa bloklarında neflilik. QLD_{alt} aşağı hissəsində nefli-qazlı kollektorlar tədqiq edilən bütün quylarla izlənilir. Lay dəstəsi tərəfli kollektorlar blok daxilində çoxsayılı quylarda sinadın keçirilir.

QLD_{alt} üzrə 1 blokda, QALD II blok tağotrafi sahədə qeyri-məhsuldar sahələr ayrırlar. Qeyd edək ki, neflilik bloklar daxilində qanuna uyğun paylanmamışdır. Bu sahələr təyin edilərkən kəhən və yeni quyu QGT və İNNK məlumatlarının interpretasiyası nöticələri, sınaq məlumatları ilə yanaşı kəhən və yeni quyu kəsilişlərinin korrelyasiyası sxemlərinin nöticələrindən istifadə olunmuşdur.

Yerinə yetirilmiş tədqiqatlar göstərmədir ki, Pirallahi adası yatağının uzun müddət istismarda olmasına baxmayaraq, burada karbohidrogen chiyatları hələ də tükönəməyi və sonraya əhamiyətli qalıq çıxarılabilən nefli chiyatların olduğunu müyyəyən edilmişdir. Bəla ki, apartan təhilihər əsasən yatağın somorlı işlənməsinə, hasilatın stabillosmosuna və ya artırılmasına nail olmaq mümkündür.

Aparılmış tədqiqatları əsasən yeni qazlaşاق istismar quyların olverisi yerdən 1 blokun 3 və 4 sayılı qırılmalar arasında, 3 və 4 sayılı qırılmaların kəsişmə sahəsinə yaxın və IV bloğun üstəgəm zonasında 1176, 1179 №-li quylardan 4 sayılı qırılma yaxın hissəsinə qeyd etmək olar. Burada perforasiya üçün ilk növbədə QALD-1 şəhət etməklə, sonrakı mərhələdə yuxarı obyektlər (QLD_{alt}) tövsiyə olunur.

Ədəbiyyat sıyahısı

- Peteriale V.I. Metodicheskie rekomenedatsii po podchystu geologicheskikh zapasov nefti i gaza ob'jennym metodom. – M.: Tver': VNIGNI, VNIITNI, NPI "Tver' geofizika", 2003, 261 c.
- Kosarev V.E. Kontrol' za razrabotkoy neflanykh i gazovyx mestorozhdenij: posobie dla samostoyatel'nogo izuchenija dlya slushateley kursov povysheniya kvalifikatsii po spetsial'nosti "geofizika". – Kazan', 2009, 145 c.
- Itenberg S.S. Interpretatsiya rezul'tativ geofizicheskikh issledovanij skazhin. – M.: Nedra, 1987, 375 c.
- Iskenderov M.M. Kompleksnaya interpretatsiya rezul'tativ GTS pri izuchenii terigennykh razrezov // Nauchnye trudy NIPIneftgaz, 2014, № 3, s. 4-10.
- Ahazova A.H., Igamberdiy M.M., Kerimova Y.H., Garayoglu E.Sh. Impuls neutron neutron karotajina esesin uzun müddət işlənmişdə olan yataqlarda kollektorların cari doymuluğunu qiymətləndirilməsi // Azərbaycan geoloji, 2017, № 21, s. 36-43.

References

- Peteriale V.I. Metodicheskie rekomenedatsii po podchystu geologicheskikh zapasov nefti i gaza ob'jennym metodom. – M.: Tver': VNIGNI, NPI "Tver' geofizika", 2003, 261 s.
- Kosarev V.E. Kontrol' za razrabotkoy neflanykh i gazovyx mestorozhdenij: posobie dla samostoyatel'nogo izuchenija dlya slushateley kursov povysheniya kvalifikatsii po spetsial'nosti "geofizika". – Kazan', 2009, 145 s.
- Itenberg S.S. Interpretatsiya rezul'tativ geofizicheskikh issledovanij skazhin. – M.: Nedra, 1987, 375 s.
- Iskenderov M.M. Kompleksnaya interpretatsiya rezul'tativ GIS pri izuchenii terigennykh razrezov // Nauchnye trudy NIPIneftgaz, 2014, № 3, s. 4-10.
- Ahazova A.H., Igamberdiy M.M., Kerimova Y.H., Garayoglu E.Sh. Impuls neutron neutron karotajina esesin uzun müddət işlənmişdə olan yataqlarda kollektorların cari doymuluğunu qiymətləndirilməsi // Azərbaycan geoloji, 2017, № 21, s. 36-43.